

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 4 aprel 2018-ci il № 25 (2241) Qiyməti 25 qəpik

Aprel döyüsləri: Böyük Qələbənin başlanğıcı

Ali Baş Komandan İlham ƏLİYEV:

Aprel döyüsləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüsləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalgalanır. Bu döyüslər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işgalla barişmayacaq, öz ərazi bütövlüğünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir.



Azərbaycan Ordusunun sıralarında qəhrəmanlıq və mərdlik məktəbi keçən oğullar iki il əvvəl, 2016-ci ilin aprelində tariximizin ən şanlı bir sehifəsini yaz-

dilar. Çox qısa bir müddədə baş tutan aprel savaşı nəticəsində vacib yüksəkliklər işğaldan azad edildi və 2 min hektardan artıq ərazi düşmən tapdağından

təmizləndi. Əslində, bu qələbənin miqyası təkcə statistik uğurlarla bitmir, bu zəfer xalqımızın mənəvi qələbəsi oldu. Bütün dünya ictimaiyyəti başa düşdü

ki, Azərbaycan əzəli torpaqlarının işğali faktı ilə heç vaxt barişmayacaq. Sadəcə olaraq dövlətimiz humanist dəyərlərə sadıq qalaraq ərazi bütövlüğümüzün

heç bir tərəfdən itki verilmədən sülh yolu ilə təmin edilməsinə səy göstərir.

(Ardı 4-cü səhifədə)

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycanın təşəbbüskarı olduğu üçlü əməkdaşlıq formatlarından ilki Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyüdü. Bu üçlük Cənubi Qafqazdan başqa Xəzər-Oara dəniz-Aralıq dənizi hövzələrini birləşdirən strateji sahəni əhatə edir. Bu üçbucağın formallaşması tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin bir hissəsi, ümumi iqtisadi, hərbi əməkdaşlıq və siyasi iradə üçün əlverişli şəraitə əsaslanır.

Bu baxımdan Türkiye Respublikasının Milli Müdafiə naziri Nuriəddin Caniklinin dəvəti ilə Ankaraya səfər edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Martin 31-də Giresun şəhərində keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəflı görüşündə iştirakı və müttəfiq ölkələrin ordu rəhbərlərinin bir araya gəlməsi istər regional müstəvidə, istərsə də dünya müstəvisində sıradan bir hadisə deyil. Regional sabitliyə xidmət edən, hər üç ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində növbəti önemli addımlar atmağa yardımçı olan, hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müəyyən edən Azərbaycan-Türkiyə-Gürcüstan formatı istənilən baxımdan hər üç dövlətin



maraqlarına və mənafeyinə uyğun bir formatdır.

Məlumat verildiyi kimi, üçlü formatda növbəti görüş Martin 31-də Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Nureddin Canikli ve Gürcüstanın Müdafiə naziri Levan Izoriya arasında keçirilir.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan eden prosesler, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı məraq doğuran digər məsələlər müzakirə edilib.

Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inki-

şaf edir və dövlətlərimiz arasındakı strateji terəfdaşlıq seviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini eks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və səfərliliyin, davamlı inkişafın bərərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımdan mühüm rol oynayır.

Görüşdə general-polkovnik Zakir Həsənov ölkəmizdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımının 100 illiyi kimi qeyd edildiyini həmkarlarının diqqətine çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart-3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən töredilən qətləm nəticəsində on minden çox azərbaycanlı həlak olmuş və itkin düşmüşdür.

Soyqırımı ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Nureddin Canikli xalqımıza başsağlığı verib.

Görüşdən sonra general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Nureddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan Izoriya Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığı xidmət edən Anlaşma Memorandumu imzayıblar. Eyni zamanda Müdafiə nazirləri danışqlardan sonra keçirilən mətbuat konfransında müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütülli informasiya vasitələrinə məlumat da verilib. Media qarsısında çıxışı zamanı Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu formatda növbəti

görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

* * *

Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilot-suz uçuş aparatları istehsal edən "Baykar Makina" şirkətinə dəvət olub.

Müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfdən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.

Beləliklə, heç bir dövləte qarşı yönəlməyən bu uğurlu üçtərəflə əməkdaşlıq bölgədə sülhün və sabitliyin qorunmasına və rıfah seviyyəsinin artırılmasına xidmət edən formatdır. Bu üçtərəflə görüş onu sübut edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan dostluq, qardaşlıq və qonşuluq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqə sərgiləməkdə, ortaq maraqlardan çıxış etməkdə istəklidilər. Dünya siyasi düzənin indiki şəraitində isə hər üç ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları mühüm əhəmiyyət kəsb edir. Bütün parametrlərinə baxdıqda açıq-aydın görünür ki, Qafqazda davamlı sülhə və tərəqqiye xidmət edən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəflı formatı müvəffəqiyyətli model olaraq xarakterizə edilə bilər.

"Azərbaycan Ordusu"

Raket və artilleriya bölmələri təlimlərinin döyüş atışlı mərhələsi icra olunub

Bu gün Azərbaycan Ordusu müxtəlif formalı təlimlərə üstünlük verməklə döyüş həzırlığını lazımi səviyyədə saxlamağa çalışır. Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırlama səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri də və yoxlanılır. Tapdanmış həqiqimizin bərpa edilməsi naminə ordu quruculuğunu inkişaf etdirmək, döyüş hazırlığını artırmaq Azərbaycan Ordusunun qarşısında duran ən vacib məsələlərdəndir.



Bu baxımdan Müdafiə naziri təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya bir-

ləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlər xüsusi əhəmiyyət kəsb edir.

Keçirilən təlimin esas məqsədi Azərbaycan Ordusunda şəxsi heyətin arasında eməliyyatların birgə icra edilməsindən ətəkli fəaliyyətə nail olmaq, artilleriya qoşunlarının idarə edilməsində vahid proseduralarla işləyib, hazırlanmaqdən ibarətdir.

Yüksek dəqiqliklili atəş idarəetmə sistemləri ilə təchiz edilmiş Azərbaycan Ordusunun artilleriya birləşmə, hissə və bölmələri döşmənin toplanma rəyonlarına çıxarılmış bölmələrinə, o cümlədən döşmənin ehtiyatlarına və zirehli obyektlərinə



atəş zərbələri endiriblər.

Müasir raket, reaktiv və artilleriya sistemlərinin cəlb edilməsi ilə eks-zərbə planına uyğun olaraq ordu artilleriyası atəş hazırlığına başlayaraq düşmənin müdafiə dərinliyində yerləşən vacib dövlət və hərbi obyektlərinə, silah sistemlərinə, artilleriya və idarəetmə məntəqələrinə zərbələr vurub. Şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Tarixi torpaqlarımızın işğal altında olması, milli maraqlarımızın təmin olunmaması tələb edir ki, Azərbaycan hər an müharibəyə hazır olsun. Gələcəkdə müqəddəs vəzifəmizin təmin edilməsinə yardımçı olacaq tə-

limlər, sözsüz ki, müharibənin başlanmasına əsas hazırlıq mərhələsi kimi başa düşülməməli, şəxsi heyətdə döyüş hazırlığının yüksəldilməsi, vərdişlərin təkmilləşdirilməsi, ağır şəraitdə aparılan müasir ümum-qoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş əlaqələrinin səviyyəsindən artırılması kimi qəbul edilməlidir. Ancaq onu da inkar etmək olmaz ki, yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə həyata keçirilən təlimlər torpaqlarımızın azad edilməsi naminə şəxsi heyətin döyüş hazırlığının artırılmasına xidmət edir.

"Azərbaycan Ordusu"



"Vətən soyqırımı qurbanlarını yad edir"

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində anım tədbiri keçirilib



100 il tarix üçün böyük müddət deyil...

100 il olmuşların şahidlərini itirdiyinə görə böyük müddət. Oluşular sənədlərə, arxiv materiallarına, zamanında yazılanlara - kitablara, məqalələrə, memuarlara əsasən yaşadılır. Tarix mühafizəkardı - olmuşlar unudulmurlar...

100 il əvvəl şərqdə ilk Demokratik Cümhuriyyət yarandı, Gülüstən müqaviləsilə dövlətçiliyinə ağır zərbə vurulmuş Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi, həmdə Demokratik Cümhuriyyət kimi bərpa edildi...

Gülüstən müqaviləsinin gizlincləri nəticəsində ermənilərin Azərbaycana köçürülməsi prosesi başladı. Bu prosesin nəticəsi olaraq 100 il əvvəl Azərbaycanda bolşevik-dənşnak qüvvələrinin birgə fəaliyyəti ilə töredilən qırğınlarda 31 mart soyqırımı kimi tarixləşdi. Qafqaz İslam ordusu, bu ordunun tərkibində vuruşan vətənpərvərlər Bakını daşnaklardan temizlədi...

100 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti mart qırğınlara siyasi qiymət verdi, 31 mart gününün Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi qərara alındı. Rus imperiyası Azərbaycanı ilhaq etdikdən sonra yaddaşlardan silinməsi üçün bu qərar "donduruldu". 80 il əvvəl böyük tarixi şəxsiyyət Heydər Əliyev tarixin öz adıyla yaşadılmasını rəsmiləşdirdi. 20 ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu iki tarixin hər birinə ayrıca sərəncam imzaladı. Sərəncamla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü 100 illiyi ilə əlaqədar imzalanan sərəncama əsasən, respublikamızda silsilə tədbirlər keçirildi. Anım

tədbirləri Azərbaycan Ordusunun birləşmələrində de böyük məsuliyyətə, faciənin qurbanlarına böyük eti ramla qeyd olundu.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdücüsü Abdulla Qurbanının ssenarisi və rejissorluğuya keçirilən "Vətən soyqırımı qurbanlarını yad edir" rekviyem-kompozisiya duyusallıqla izlənildi.

Tarix baxımından bu gün sabahın başlangıcıdır. Tədbir rekviyem-kompozisiya aparıcının (Abdulla Qurbanı) dediyi kimi, gələcək keçmişin şagirdidə məntiqiyle izlənildi. 100 il əvvəlin olmuşları sözün, müsiqinin təqdimatında yaşınildı. Duyğular poetik sözə - sei-



rə, şeiriyətə həmişə həssas olub; 100 il əvvəl ermənilərin qəddarlığının ağrı-acıları şeirin, hər biri bir metlebin, mələb-ovqatın ifadəsi olan müğamlarımızın qüdrətində, cəzibəsində yaşınildı.

Anım gününə tamam yeni biçimdə tərtibat verilmişdi, hər mizan ümumi ideyanı (süjeti) ifadə edirdi.

Tədbir ənənəvi formatda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Silahlı Qüvvələrin birləşmələrində soyqırımı qurbanlarının anım mərasimləri keçirildi.

başlamır. Əvvəl ədəbi-bədii kompozisiya, sonra çıxışlar, kompozisiyanın məzmununu çıxışlar tamamlayacaq.

Zaldan səhnəyə doğru yanğılı bir səs irəliləməkdədi. İşığın müşayiətiyle addim-addim qaranlıq səhnəyə yaxınlaşır. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin solistləri Qoşqar Qasimovun və Yaqut Xəlilzadənin oxuduğu "Zəminxarə" o illərin ağrılarının, sıxıntılarının ifadəsi ele bil. Ədəbi mətnlər soyqırımin mexanizminin,

ibarət stendlər tədbirə gələnləri 100 il əvvələ aparır. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblının solistləri Qoşqar Qasimovun və Yaqut Xəlilzadənin oxuduğu "Zəminxarə" o illərin ağrılarının, sıxıntılarının ifadəsi ele bil. Ədəbi mətnlər soyqırımin mexanizminin,

qiylə - dahi Üzeyir Hacıbəyovun dühasının işığıyla təmamlanır: Azərbaycan, Azərbaycan!.. Bu, şair kimi Abdulla Qurbanının tapıntısı. Son misranı hamı ifa edir. Belə bənzərsiz coşqunu başlangıcı - cinsi aprel zəfəri bildiyimiz Böyük Qələbənin işığı bilirik. Bu işiq yaxın vaxtlarda bütün



baş verme üsullarının ifadəsi kimi dinlenir, misra-misra ya-

şanılır. Hər ikisi stendin önündə stendə baxıb oxuyur, şəkillərin informasiyasını sözlə, səslə ifadə edib oxuyur. Bu, rejissura tapıntısı. Seirlər, şeirlərin söykəndiyi "Zəminxarə" o illərin soyqırıminın şəkil-stendinin bələdçisidə sanki baxın, unutmayın! - deyir stendlər da, oxumalar da. Bu oxumalar tarix haqqında tarixə oxunan ittihamdı. "Zəminxarə", Ağabala Abdullayevin ve Nigar Rəhimovanın ifasında "daşları da yandırmağa" (B.Vahabzadə), axar suları dayandırmağa qadir olan "Segah" xanəndələrin səsiyle tarixə deyir ki, susdun, 100 il əvvəlin faciələrini görə-görə görməz oldun, duya-duya duymaz oldun. 70 il sonra Ağdamda Əlinin, Bəxtiyarın qətələ yetirilməsi qic olmuş insafınızı tərpəmədi, 74 il sonra Xocalıda uşaqların 100 il əvvəlki kimi qəddarlıqla qette yetirilməsi düşüncələrimizi silkləmədi. Ermənilər Füzulinin Alxanlı kəndində 2 yaşı Zəhranı qətəl yetirəndə də bəşəriliyin sırasında olmadı...

məməkət boyu yayılacaq...

Yadetmə mərasimində Müdafie Nazirliyi Mənəvi-Psixoloji Həzirlik və İctimaiyyətə Əlaqələr idarəsinin rəisi general-major Rasim Əliyev çıxış edərək 31 Mart Azərbaycanlıların Soyqırımı Günü əməkdaşlığından, bu günün ulu önder Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən etibarən həzir günü kimi tarixləşməsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının soyqırımı gününün bu səviyyədə anılmasıın gənclərin vətənpərvərlik duyğularının daha geniş miqyasda formalaşmasında əhəmiyyətindən ... danışdı.

Millet vəkili Məlahət İbrahimqızı, Respublika Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov, tarix elmləri doktoru Mehman Süleymanov çıxışlarında ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasetindən və soyqırımlardan danışdılar...

Vətən soyqırımı qurbanlarını unutmur...

Vətən soyqırımı qurbanlarını ehtiramla yad edir. Bu yadetmə, bu ehtiram ölkə başçısının sərəncamı ilə rəsmiləşdirilib.

Azərbaycan Ordusu yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcək. Azərbaycan dövlətçiliyi əbədiyyətin cığırdaşı olacaq. Neçə yüz illər şəhidlərimizin də, soyqırımı qurbanlarının da ruhu belə ehtiramla anılacaq...

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist

Aprel döyüşləri: Böyük Qələbənin başlangıcı



(Əvvəl 1-ci səhifədə)

Ermənistan rəhbərliyi aprel hadisələrindən sonra ələmə car çəkdi ki, Azərbaycan silaha əl atıb, ateşkəsi pozub və sair. Amma Prezidentimizin dəfələrlə vurğuladığı kimi, qonşu dövlətin rəsmilərinə bir məsələni izah etmək lazımdır ki, beynəlxalq hüquqla tanınan qanuni torpaqlarımız işğaldan azad edilməlidir. "Əgər erməni əsgəri ölmək istəmirse, onda Qarabağdan, Azərbaycan torpağından rədd olub getsin", - deyə dövlət başçımız

bütün siyasi və diplomatik dairələrdə bəyan edir ki, Ermənistən öz xoşuna ərazilərimizdən geri çəkilməsə, aprel savaşçı yenidən təkrarlanı bilər. Bu gün müasir silah və texnikalarla tam təmin edilən Azərbaycan Ordusu qarşısında duran mühüm döyüş tapşırığını yerinə yetirməyə hazırlıdır.

Aprel döyüşlərinin ildönümü ərəfəsində "N" hərbi hissəsinin həmin savaşda fəal iştirak edən şəxsi heyətinin bir qrupu ilə görüşüb onların təəssüratlarını öyrəndik.

Cəlilabad rayon sakini kiçik çavuş Asım Əliyevlə söhbətə başlayıraq. Aprel döyüşlərində iştirakından ömrü boyu qururlaşacağını qeyd edən Asime görə, Vətən üçün yaşamaq, bu yolda fədakarlıq hazırlamaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur. "Bu döyüşlərin nəticələrini hər şəydən öncə vətənpərvərlikdə görürəm. Bacarıqlı əsgər kimi formalşamak üçün yüksək Vətən sevgisine malik olmalıdır, yəni, yaşıdırın məməkətə six tellərlə bağlanmalıdır. Döyüşə məhz belə ülvü hisslerle başladıq, ölümün gözünə dik baxaraq düşmənə gücümüzü sübut etdik.

Mən də digər silahdaşlarım kimi bu qələbəyə azaciq da olsa töhfə verdim üçün özümü xoşbəxt sanıram".


Müqavilə əsasında xidmət edən əsgər Cümşüd Hüseynov müddətli hərbi xidmətini çətin dağlıq şəraitdə yerləşən hərbi bölmələrdən birində başa vurub, elə həmin dövrdə hərbi pe-



şəni seçmək qərarına gəlib. Bu gün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən beyləqanlı hərbçinin də taleyinə aprel sa-vaşının iştirakçısı olmaq yazılib.

- Aprel döyüşlərində qələbəmizi təmin edən ən başlıca amillərdən danışan kiçik çavuş Əliyevin dediklərinə bir vacib məsələni əlavə etmək istəyirəm ki, güclü dövlətin, xalqın, millətin dəstəyi olmadan ordu savaşda qalib gələ bilməz, - Cümşüd dedi. - Ordu onda qüdrətlidir ki, dövlətin, xalqın qayığı ilə əhatə olunur. Bu baxımdan aprel döyüşlərini bir örnək, nümunə hesab etmək olar. Əgər torpaqlarımızın işğaldan azad olunması üçün əmr, göstəriş olarsa, yenə də qələbə bizimlədir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Xəzər Nəhəmetov bildirir ki, əslində, aprel zəfəri ulu öndərimiz Heydər Əliyev ideyalarının təntənəsidir. "Bir vaxt əsgər kimi xidmət edəndə də komandirlərimiz, xüsusən ictimai-siyasi məşğələlərdə qrup rəhbəri olan zabitlər bizi izah edirdilər ki, müasir Azərbaycan Ordusunun bünövrəsinə dahi rəhbər Heydər Əliyev yaradıb. Məhz onun rəhbərliyi ilə ordumuz ilk dəfə Horadız istiqamətində düşmənə gücünə sübut edib və bununla müharibədə əsaslı dönüş yaranıb. Bu gün onun ideyaları, başladığı inkişaf kursu Prezidentimiz, Ali Baş Ko-



mandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə bi-zə yüksək əhval-ruhiyyə, qələbəye inam hissi aşılayır."

"Aprel döyüşleri şanlı tarixi qələbəmizdir", - deyən dövlətimizin başçısı bu savaşda əldə olunan uğurların bir səbəbinə də zabit və əsgərlərimizin yüksək vətənpərvərliyi ilə izah etdi. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti milli-mənəvi dəyərlərə, yüksək əxlaqi keyfiyyətlərə malikdir.

Kapitan Rüfət DƏMİROV:
Aprel döyüşleri Azərbaycanın ordu quruluşunun mənətqi nəticəsidi, desək, yanılmarıq. Bəzən bu döyüşleri Dağlıq Qarabağ münaqışasında dönüş nöqtəsi də hesab edirlər. Bu döyüş sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşleri torpaqlarımızın bütövlüyünü də yol açdı.

Sənətçi 2-də temas xəttində təxribata əl atan düşmən mövqelərimizi iriçəpə silahlardan atəşə tutaraq hərbi üstünlük əldə etməyə çalışdı. Lakin düşmən Azərbaycan Ordusunun hissəlerinin onların planlarından xəbərdar olduğunu unudurdu. Düşmən unudurdu ki, Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov kimi oğulları olan orduya qalib gəlmək mümkün deyil. Minlərlə vətəndaşımız ruhen Azərbaycan əsgərinin yanında idi və torpaqlarımızın işğaldan azad olunmasında şəxsən iştirak etmək istəyirdi.

Sənətçi 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hückuma keçdi. Komandanlıqlıdan əmr gəldi ki, düşmən yənə də ön cəbhədə təxribat törədib. Hückumun qarşısı alınmalıdır. Sənətçi saat 04:50-də böyük döyüşləri düşmənin illərlə əlinde saxladığı postu vurub keçdi. Torpaq əsgərlərə gücləndi. İrəlilədikcə əsgərlərdə döyüş rəhu yüksəldirdi. Yaddaşimdə iz buraxan amil Ləletəpədə bayrağımızın dalgalandığını gördük. Qələbədən sonra şəxsi heyətimizin yaşadığını sevinc anını sözlə ifadə etmək çətindi.

Şəhər saat 04:50-də böyük döyüşləri düşmənin illərlə əlinde saxladığı postu vurub keçdi. Torpaq əsgərlərə gücləndi. İrəlilədikcə əsgərlərdə döyüş rəhu yüksəldirdi. Yaddaşimdə iz buraxan amil Ləletəpədə bayrağımızın dalgalandığını gördük. Qələbədən sonra şəxsi heyətimizin yaşadığını sevinc anını sözlə ifadə etmək çətindi.

Ləletəpədə dalgalanan bayrağımızı görəndə qeyri-ixtiyari diz çökdüm. Özümü o ucalıqda

hiss etdim. Bayrağımız dalgalanır, ürəyim təllənirdi: bayrağımızın dalgalandığı yerlərdən biri - Ləletəpə! Azərbaycan əsgəri bayrağımızın istəyini yerinə yətirdi. Ürəyim deyirdi ki, oğullarımızın Ləletəpədə, Bayraqtepe-də dalgalandırdığı bayrağın növbəti ünvanı Şuşa, Xankendi... olacaq...

Gizir Sənan MƏMMƏDOV:
- 12 ildir, yenidən ordu sıralarına qatıldığım, ömrümü bu yolda fəda etməyə qərar verdiyim gündən həyat missiyamı anlayıb, nə üçün yaşadığımı dərk edirəm.

Sənətçi 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hückuma keçdi. Komandanlıqlıdan əmr gəldi ki, düşmən yənə də ön cəbhədə təxribat törədib. Hückumun qarşısı alınmalıdır. Sənətçi saat 04:50-də böyük döyüşləri düşmənin illərlə əlinde saxladığı postu vurub keçdi. Torpaq əsgərlərə gücləndi. İrəlilədikcə əsgərlərdə döyüş rəhu yüksəldirdi. Yaddaşimdə iz buraxan amil Ləletəpədə bayrağımızın dalgalandığını gördük. Qələbədən sonra şəxsi heyətimizin yaşadığını sevinc anını sözlə ifadə etmək çətindi.

Sənətçi 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hückuma keçdi. Komandanlıqlıdan əmr gəldi ki, düşmən yənə də ön cəbhədə təxribat törədib. Hückumun qarşısı alınmalıdır. Sənətçi saat 04:50-də böyük döyüşləri düşmənin illərlə əlinde saxladığı postu vurub keçdi. Torpaq əsgərlərə gücləndi. İrəlilədikcə əsgərlərdə döyüş rəhu yüksəldirdi. Yaddaşimdə iz buraxan amil Ləletəpədə bayrağımızın dalgalandığını gördük. Qələbədən sonra şəxsi heyətimizin yaşadığını sevinc anını sözlə ifadə etmək çətindi.

Ləletəpədə dalgalanan bayrağımızı görəndə qeyri-ixtiyari diz çökdüm. Özümü o ucalıqda

dan fərqləndirən ele də üstün xüsusiyyətlərim olmayıb. Hər kəs dərslərində əla qiymətlər almaga çalışarkən mən bayraq, silah rəsmliyətindən əlinde silahla növbə çəkən əsgərləri görəndə, "mən də əsgərəm, bir neçə saat sonra hərbi forma geyinəcəm" düşüncələri sevindirdi məni. Hərbi hissədə ucalan üçrəngli bayrağımızın gözəlliyyinə diqqət edərək əşər əlini ciyinimə qoyub "biz o bayraq daima dalğalansın deyə, elimizdə silah Vətənin keşiyindəyik" dedi. O gün ordu dərda alındığım ilk dərs oldu mənim. Sonra gənc əsgər dövrünü başa vurduq. On xəttə yollandı. Əvvəlcə qumbaraq, sonra isə manqa komandiri vəzifəsinə təyin olundum. Xidməti düzgün qurmaq ən başlıca qayəm iddi. Formanı əynimdə çıxarmağı heç istəmirdim.

Təxris olunub ailəmin yanına yollandım. Mülki həyatın mənənəsi xissi dərəcədən hiss edirdim. Ona görə də ordu sıralarına qatılmaq əslən əvvəl qardaşım Sərdar, daha sonra anam Solmaza bildirdim. Qardaşım 4 ildən artıq hərbi xidmətdə olduğu üçün anam hərbçi olmayı istəmirdi. Lakin arzumu bildirdim, qarşımıda manə olmayı deyə, xahiş etdim. Nəticədə anamın xeyrəduası ilə gizir olaraq hərbi xidmətə qayitdım.

Təyin olunduğum vəzifənin



hiss etdim. Bayrağımız dalgalanır, ürəyim təllənirdi: bayrağımızın dalgalandığı yerlərdən biri - Ləletəpə! Azərbaycan əsgəri bayrağımızın istəyini yerinə yətirdi. Ürəyim deyirdi ki, oğullarımızın Ləletəpədə, Bayraqtepe-də dalgalandırdığı bayrağın növbəti ünvanı Şuşa, Xankendi... olacaq...

Gizir Sənan MƏMMƏDOV:
- 12 ildir, yenidən ordu sıralarına qatıldığım, ömrümü bu yolda fəda etməyə qərar verdiyim gündən həyat missiyamı anlayıb, nə üçün yaşadığımı dərk edirəm.

Sənətçi 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hückuma keçdi. Komandanlıqlıdan əmr gəldi ki, düşmən yənə də ön cəbhədə təxribat törədib. Hückumun qarşısı alınmalıdır. Sənətçi saat 04:50-də böyük döyüşləri düşmənin illərlə əlinde saxladığı postu vurub keçdi. Torpaq əsgərlərə gücləndi. İrəlilədikcə əsgərlərdə döyüş rəhu yüksəldirdi. Yaddaşimdə iz buraxan amil Ləletəpədə bayrağımızın dalgalandığını gördük. Qələbədən sonra şəxsi heyətimizin yaşadığını sevinc anını sözlə ifadə etmək çətindi.

Sənətçi 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hückuma keçdi. Komandanlıqlıdan əmr gəldi ki, düşmən yənə də ön cəbhədə təxribat törədib. Hückumun qarşısı alınmalıdır. Sənətçi saat 04:50-də böyük döyüşləri düşmənin illərlə əlinde saxladığı postu vurub keçdi. Torpaq əsgərlərə gücləndi. İrəlilədikcə əsgərlərdə döyüş rəhu yüksəldirdi. Yaddaşimdə iz buraxan amil Ləletəpədə bayrağımızın dalgalandığını gördük. Qələbədən sonra şəxsi heyətimizin yaşadığını sevinc anını sözlə ifadə etmək çətindi.

Ləletəpədə dalgalanan bayrağımızı görəndə qeyri-ixtiyari diz çökdüm. Özümü o ucalıqda

öhdəsindən layiqincə gələ biləm üçün öz üzərimdə çalışdım. Hər kəs dərslərində əla qiymətlər almaga çalışarkən mən bayraq, silah rəsmliyətindən əlinde silahla növbə çəkən əsgərləri görəndə, "mən də əsgərəm, bir neçə saat sonra hərbi forma geyinəcəm" düşüncələri sevindirdi məni. Hərbi hissədə ucalan üçrəngli bayrağımızın gözəlliyyinə diqqət edərək əşər əlini ciyinimə qoyub "biz o bayraq daima dalğalansın deyə, elimizdə silah Vətənin keşiyindəyik" dedi. O gün ordu dərda alındığım ilk dərs oldu mənim. Sonra gənc əsgər dövrünü başa vurduq. On xəttə yollandı. Əvvəlcə qumbaraq, sonra isə manqa komandiri vəzifəsinə təyin olundum. Xidməti düzgün qurmaq ən başlıca qayəm iddi. Formanı əynimdə çıxarmağı heç istəmirdim.

Təxris olunub ailəmin yanına yollandım. Mülki həyatın mənənəsi xissi dərəcədən hiss edirdim. Ona görə də ordu sıralarına qatılmaq əslən əvvəl qardaşım Sərdar, daha sonra anam Solmaza bildirdim. Qardaşım 4 ildən artıq hərbi xidmətdə olduğu üçün anam hərbçi olmayı istəmirdi. Lakin arzumu bildirdim, qarşımıda manə olmayı deyə, xahiş etdim. Nəticədə anamın xeyrəduası ilə gizir olaraq hərbi xidmətə qayitdım.

Təyin olunduğum vəzifənin

yaradı, mövqelərini mehv etmək üçün döyüşə başladıq. Döyüş maşınlarıyla düşmən texnikalarını, postlarını mehv etdikcə, həyətin sevinc qışqırqlarını işləyən texnikanın səsinə baxmayaq eşidirdik. Aprelin 3-ü geceyə doğru Qapanlı istiqamətində yənəməz minaataın məməsi düşdü. Döyüş maşının tuşlayıcısı olan kiçik çavuş Allahverdi Babayev kürəyindən, mən ayağımdan yaralandıq. Aprelin 6-sı ailəmə əlaqə saxladım. Anam dözməyib dərhal yanaşı gəldi. 8 yaşılı oğlum Ramazan da gəlməşdi. Məni yaralı görüb "ata, səni ermənilər yaraladı, böyük onların cəzasını verəcəm", dedi. Uşaq yaşlarından məni formada görən Ramazanın da

* * *

Xalqımıza aprel qələbəsini yaşadan oğullardan biri ilə "N" hərbi hissəsində görürsəm. "Vətən mərd oğullarının ciyinləri üstə ucalar", - deyir kapitan Şəhriyar Quliyev.

Şəhriyar Salyan rayonunda anadan olub. Onda zabit olmaq həvəsi usaqlıqlıdan yaranıb. Zabit olan bibisi oğlu və xalası oğluna baxıb o da böyüyəndə hərbçi olmaq həvəsinə düşüb. 8-ci sinif bitirəndə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd verilib. Zabit olmağı qarşısına məqsəd qoyan Şəhriyar dərslərini yaxşı oxuyub və liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini daxil olub. Leytenant rütbəsi alıb və xidmətə başlayıb.

(Ardı 5-ci səhifədə)



Aprel döyüşləri: Böyük Qələbənin başlangıcı

(Əvvəli 4-cü səhifədə)

Həmin gün çox sevincli idim. Valideynlərimizin, yaxınlarımızın iştirakı ile buraxılış mərasimi keçirildi. Bize rütbələrimiz təqdim olundu, xidmət edəcəyimiz yer bildirildi. İlk xidməti mən ön xətdən başladım. Düşmənlə temas xəttində yerleşen bölməyə təyin olundum. Oraya gəldiyim ilk gün uşaqlığım yadımı düşdü. "Böyükəndə nə olacaqsan?" sualına həmişə "hərbçi olacam, düşmənlərimizi məhv edəcəm" cavabını verirdim. Arzum reallaşmışdı, zabit olmuşdum, düşmənlə temas xəttində Vətənimi yağılırdan qorumağa gəlmışdım. Düşmənə nifrətim uşaqlıqdan var idi. Xalqımıza qarşı soyqırımlar edib, bacı-qardaşlarımı vəhşiliklə öldürən, körpə, yaşı, qız-gelin demədən mərmi yağışına tutan düşməni məhv edəcəyim günün arzusunda olmuşam hər zaman. Bu yolu seçməyimdə düşməndən qisas almaq hissinin də təsiri olub. Özüme söz verdim ki, xidmətimde ikiqat məsləhiyyətli olacam və düşmənə qəti göz açmağa imkan verməyəcəm. Bölmədə xidmət edən əsgərlərin vətənpərvərliyi, ordumuza, dövlətimizə bağlılıq da peşəmə olan sevgimi daha da artırdı. Hərbçi oldum.



O, ailəlidir, iki uşaq atasıdır. Dəfələrlə nümunəvi xidmətinə görə fəxri ferman və təşəkkür alıb. Aprel döyüşlərində göstərdiyi şəcaətə görə növbəti hərb rütbə ilə təltif olunub. Danışdırıcı gözlerindən qıruru görürem. Peşəsinə ürəkdən bağlılığı, Vətənə sədaqəti, vətənpərvərliyi hər cümləsindən duylur. Aprel döyüşlərindən danışırıq. Ali Baş Komandanın əmri ilə Böyük Qələbəni qazanmağa hər an hazır olduğunu deyir.

Həmin gün adı günlərdə ki, kimi vəzifə borcumuzu yerinə yetirirdik. Gecəyəri güllə səsleri eşidildi. Düşmən qüvvələri hücumu keçmişdi. Onlar ateskəsi tez-tez pozurdular, lakin bu dəfə niyyətləri başqa idi. Bölməyə həyəcan komandası verildi. Tez bir zamanda tanklarımızı və döyüş maşınlarını işə saldıq. Heyət nəfərləri cəld olaraq silahlarını götürüb döyüş maşınında yerlərini tutdular. Əks-hücumu keçdi. Döyüşlər başlandı. Şəxsi heyətin hər biri sanki, bu günü gözləyirmiş kimi düşmən üzərinə şığırdı. Düşmənin arzusunu ürəyində qoyduq, on-

ları bir addım da olsun irəliləməye qoymadıq. Tanklarımızla qarşımıza çıxan bütün manələri darmadağın edə-edə Talış yüksəkliyinə qədər irəlilədik. Düşmən özünü itirmişdi, geri çəkilirdi. Bir məqamı qeyd edim ki, döyüş ancaq silah, texnika, taktika ilə olmur. Bizim gücümüz Vətən sevgimizdədi. Biz savaşı ürəyimizdə qazanmışdıq. Mən bunu bütün əsgərlərimdə gördüm. Rütbəsindən, vəzifəsindən asılı olmayaq hər kes bir yumruq olm知道自己 ve bu yumruğun zərbəsi düşməni məhv etdi. Düşmən bizim gücümüzə tab gətirməyib geri çəkiməyə məcbur oldu, silahlarını, texnikasını döyüş meydanında qoyub qaçmağa başladı. Həmin döyüşlər bir daha sübut etdi ki, erməni əsgəri Azərbaycan əsgərindən qat-qat zəifdi. Ve bütün dünyaya bir daha göstərdik ki, ermənilər ata-baba torpaqlarımızı sülh yolu ilə tərk etməsələr, onları məhv etməyə qadırıq. Torpaqlarımıza bəd niyyətə ayaq basan sağ qalmaz. Xalqımız əmin olsun ki, tez bir zamanda onlara Böyük Qələbə sevincini yaşadacağıq.

...2016-ci il aprelin əvvəllerində erməni mənfurları ateskəsi yenidən pozub, dinc əhalini atəşə tutdular. Silahlı təxribat töretməyə cəhd etdilər. Həmin gün əsgərlərimiz Vətənin keşiyində daim ayyıq-sayıq dayandıqlarını bir daha sübut etdilər. Gecəyəri təxribat töretməyə cəhd edən düşmən qüvvələrinə ağır zərbə endirdilər. Düşmənin xeyli canlı qüvvəsini məhv etən döyüşlərimiz ölkəmizə bayram əhval-ruhiyyəsi, qələbə havası bəxş etdilər. İlər önce işğal etdikləri torpaqlarımızdan çıxmış istəməyə yağılar ordumuzun gücü qarşısında aciz qaldılar. Döyüş meydanında silahlarını qoyub qaçırlar. Strateji cəhətdən əhəmiyyətli olan Talış yüksəkliyi, Lələtəpə azad olundu. Həmin yüksəkliklərdə Azərbaycan bayrağı dalğalandı. Bu zəfir bir daha sübut etdi ki, düşmən tapdağında olan torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadir güclü ordumuz var.

Bu tarixi qələbənin iştirakçılarından daha birinin fikirlərini qələmə alıram. O da erməni təxribatının qarşısının alınmasında qəhrəmancasına döyüşüb, şəcaət göstərər. Ona təhkim olunan tankı ilə düşmənə ağır zərbələr endirib. Düşmən mövqelərini dəqiq və sərrast vurub. Gizir Teymur Tağıyev Goranboy rayonundandır. Orta məktəbi bitirdikdən sonra hərbçi xidmətə yollanıb. Əsgəri xidmətini Naxçıvan Muxtar Respublikasında keçir. Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirib. Əsgəri xidməti başa çatısa da, ordu sıralarından ayrılmayıb. Hərbçi olmaq, bu şərəflə peşəyə yiyələnmək istəyini yuxarı komandanlığa bildirib. 1999-cu ilde Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlik kursunu bitirib. 20 ildən çoxdur ki, ordu sıralarında xidmət edən gizir döyüşlərdə göstərdiyi şəcaətə görə "Hərbçi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. Teymur qü-



sursuz xidmətlərə görə Müdafə naziri tərəfindən 1-ci, 2-ci və 3-cü dərəcəli medallara da layiq görürlüb.

- Tankçı olmayı hələ hərbçi xidmətə çağırılmamışdan arzulayırdım. Bu arzunun yaranmasına stimul verən iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-major Həzi Aslanov oldu. Görkəmli sərkərdəni özümə ideal bilməşəm. Orta məktəbdə tarix kitablarından iştirak etdiyi döyüşləri, qəhrəmənliliklərini haqqında tez-tez oxuyurdum. Tank oyuncasına sevdiyim eşyam idi. Arada bu oyunaqın real tank olduğunu və onunla erməniləri məhv etdiyimi xəyal edərdim. Tankçı olmaq isteyim də o vaxtlardan yaranmışdı. Əsgəri xidmətimi başa vurduqdan sonra könüllü olaraq hərbçi xidmətə qaldım və uşaqlıq arzumun arxasında getdim. Gizirlik kursunu uğurla keçdim, tankçı oldum. İlk xidmətim ehtiyat bölmələrdən birində oldu. Düzdür, tankçı olmuşdum, lakin hələ də arzuma çatmamışdım. Axı mən tankımla düşməni məhv etməliydim. İlər keçdi. Xidmətimi ön xətdə bələd məsində davam etdirdim. Ve o gün döyüş emri geldi. Cəld tankı işə saldım. Tapqaraqoyunu və Talış istiqamətində döyüşlərə atıldıq. Mövqədə yerimizi tutduq. Ağır döyüşlər başladı. Düşmən bir çox zirehli texnikasını, onlara canlı qüvvəsini məhv etdi. Düşmən tərəfə mərmi atdıqca, döyüş maşınla-



rini, canlı qüvvəsini məhv etdiqə sənki illərin ağrı-acısı çıxırdı canımızdan. Hər kəsin üzündə qələbə əzmi vardı. İlərdir ürəyimizi coşdururan intiqam hissini az da olsa dindirirdik. Düşmənin bu hücumu gözlənilməz idi. Qəfil təxribata əl atmışdır. Lakin, biz hər zaman döyüşə hazır olduğumuzu bir daha sübut et-

dik. Əks-hücumu keçərək onları məhv etdik. Düşmən geri çekilməyə məcbur oldu.

Mən döyüş qabiliyyətimiz, təcrübəmiz yüksək olmasında keçirilən irimiqyaslı təlimləri xüsusi vurğulamaq istiyərəm. Belə təlimlər bizi döyüşə daha da həzirliqlə edir, təcrübəmizi artırır.

Her əsər əmin ola bilər ki, tez bir zamanda bu qəlebəmizi yenidən təkrarlayacaq, torpaqları misi işğaldan azad edəcəyik.

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadəllilərə qarşı mərdliklə döyüşüb. Xalq şairi Zəlimxan Yaqubun şeiri var: "Ordun varsa, yurdun var". Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yəsatlaşmak olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı bütün azalarımız puça çıxar. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Mühəribə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, hazırlıq və yüksək döyüş ruhu teləb edir". Aprel döyüşləri də bir daha sübut etdi ki, yüksək maddi-texniki baza ilə yanaşı, ordumuzun peşəkar, vətənpərvər, qorxmaz, igid döyüşçüləri var. Belə igidlərdən biri də çavuş Sərvan Cəfərovdur. Düşmən təxribatının qarşısının alınmasında Sərvan da şücaət göstərib, qəhrəmənlıqla döyüşən hərbçilərimizdəndir.

- Milli Qəhrəman Mübariz İbrahimovun xidmət etdiyi postda xidmət edirdim. Onun qəhrəmanlığını daim özümə örnək bilmişəm. Əsgəri xidmətimi başa vurduqdan sonra könüllü olaraq ordu sıralarında qaldım. Torpaqlarımızın 20 faizə qədərinin işğal altında olduğu bir vaxtda ordu sıralarında xidmətimi davam etdirməyi, hərbçi olmayı özümə oğulluq borcu bildim. Əsgəri xidmətim ön xətdə olub. Səngərdə xidmət etməkdən sonra könüllü olaraq ordusunda qaldım. Torpaqlarımızın 20 faizə qədərinin işğal altında olduğu bir vaxtda ordu sıralarında xidmətimi davam etdirməyi, herbçi olmayı özümə oğulluq borcu bildim. Əsgəri xidmətim ön xətdə olub. Səngərdə xidmət etməkdən sonra könüllü olaraq ordusunda qaldım. Torpaqlarımızın 20 faizə qədərinin işğal altında olduğu bir vaxtda ordu sıralarında xidmətimi davam etdirdim. Ve o gün döyüş emri geldi. Cəld tankı işə saldım. Tapqaraqoyunu və Talış istiqamətində döyüşlərə atıldıq. Mövqədə yerimizi tutduq. Ağır döyüşlər başladı. Düşmən bir çox zirehli texnikasını, onlara canlı qüvvəsini məhv etdi. Düşmən tərəfə mərmi atdıqca, döyüş maşınla-

şəcəm", deyir. Bu, mənim üçün ən böyük sevincdir.

"Hər zaman fəxr edirəm ki, aprel qələbəsində mənim də payım olub", - deyən çavuş Nəcmulla Novruzəliyev əslən Qubadandır. Əsgəri xidmətini də hazırda xidmət etdiyi hərbi hissədə keçib. Xidməti dövründə hərbi hissədə gördüyü doğma münasibətdən, ölkə rəhbərliyi tərəfindən hərbçilərə göstərilən yüksək diqqət və qayğıdan təsirlənərək xidmətini davam etdirmək qərarına gəlib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçidkən sonra xidməti yerinə qaydırıb.

- Həmin döyüşlərdə şəhid olan kapitan Nəcməddin Səvalanov döyüş meydanından mən çıxmışdım, - deyir. - Nəcməddin hərbi hissənin qərargah rəisi idi. Onunla eyni mövqədə döyüşə girmişdi. Döyüş meydanında komandirimin mərdliyi bize daha da güc verirdi, ruhlandırdı. Sol ciyin



ve sol ayaq nahiyesində yaralandı. Yaralı olmasına baxmayaq döyüşü davam etdirirdi. Cəld şəkildə çavuş Səid Əzizli, əsgər Fərid Əzimovla birlikdə komandirimizi döyüş meydanından çıxartdı. Huşu özündə idi, "Gəlirəm, yaramı bağlışınlar qayıdırıram" deyirdi. Şəhid oldu. Bütün torpaqların keşiyində inamla dayanmışıq. Ali Baş Komandanın bir emri ilə işğalda olan bütün torpaqlarımızı azad etməyə qadırıq.

Nəcməddin Səvalanov kimi igid oğullarımız nəinki xalqımız, bütün dünyaya əsl cəsarət, igidlik nümunəsi oldular. Onları hər biri mətanət, dözmüllük nümayiş etdirdilər. Bu döyüşlər ordumuzun gücünü, yüksək döyüş ruhunu, sarsılmaz iradəsinin sübutu oldu. Qəlebəmiz cəmiyyətdə də ruh yüksəkliyi yaratdı. Xalqın ordumuza olan inamını daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, Ermənistən ordusu bizim ordumuzdan qat-qat zəifdi. Ermənilər torpaqlarımızı sülh yolu ilə tərk etməsələr, ərazisi bütövlüyüümüzü müharibə yolu ilə təmin edəcəyik.

Səhifəni hazırladı:
Polkovnik-leytenant Arif PƏNAHOV, kapitan Məhəmməd ƏLİYEV, baş leytenant Ceyhun CƏFƏRLİ, leytenant Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"



Şəhidlər - dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahimiz əbədi örnək təmsilçiləridir.

Bu günlərdə respublikamızda bütün idarə ve təşkilatlarda Böyük Qələbənin başlanğıcı olan aprel döyüşünün ildönümü qeyd olunur. Səbail rayon Yeni Azərbaycan Partiyasının və Həbib bəy Mahmudbəyov adına 2 sayılı Texniki-Humanitar Elmlər liseyinin birgə təşkilatçılığı ilə aprel şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbirdə millet vekilleri, Müdafiə Nazirliyinin nümayəndələri, döyüşün iştirakçıları, şəhid valideynləri, ali və orta məktəblərin müəllimləri, tələbə və şagirdləri, ictimaiyyət və kütłəvi informasiya vəsitişlərinin nümayəndələri iştirak edirdilər.

Tədbiri millet vekili, Səbail rayonu Yeni Azərbaycan Partiyasının sədri, professor Səməssdin Hacıyev açaraq bildirdi ki, 2016-ci il aprelin əvvəllerində düşmən ordusunu növbəti silahlı təxribat törfəti. "Ordumuz düşmənin irimiqyaslı silahlı təxribatlarının qarşısını almaqla bərabər, işğalda olan minlərlə

hektar əzəli torpaqlarımızı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad etdi. Şanlı ordumuz illərdən Ermənistan rəhbərliyinin yaratdığı mifləri, əfsanələri darmadağın etdi. Düşmən silahlarını ataraq qaçı. Xalqımıza illərdən bəri həsrətində olduğu aprel zəfərini yasadən bu döyüşlərdə şəhid olan övladlarımızı üçrəngli bayraqa bükərkələrə sədaları altında layiqincə son mənzilə yola salarkən, erməni valideynləri ölülərini əllərinə alaraq respublikalarının mərkəzində nümayiş etdirir, Azərbaycan torpaqlarında övladlarının öldürülməsinə etiraz edirdilər. Bu tarixi hadisə, tarixi qələbədir".

Ölkə başçısının apardığı uzaqqorən, uğurlu siyasetdən söz açan millet vekili ordumuzun ən müasir silahlarla təmin olunmasının, yeni hərbi hissə və şəhərciklərin salınmasının, ordu-xalq birliyinin, Cəcən Mərcanlıının yenidən inşasının həbir azərbaycanlıda qürur hissi doğurduğunu bildirdi.

2016-ci ilin aprel döyüşlərinin başlanma səbəblərindən, döyüşlərdə Azərbaycan əsgərinin vətənpərvərlik ruhundan,

Qəhrəmanlıq salnaməsi

qələbə əzmindən söz açan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov Ali Baş Komandan İlham Əliyevin dedi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətəmiz, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu gösterir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işgalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpə edəcəkdir" - sözlərini xatırladaraq əminliklə bildirdi ki, "Biz hərbçilər Ali Baş Komandanın əmrinə hər an hazırlıq."

Millətimizə şərəf, ordumuza qırur verən aprel döyüşlərinin iştirakçısı mayor Faiq Qasımov bu döyüşləre illərdir həsrətini çəkdiyi doğma rayonu Qubadlıni və "Həsən Qorxmaz" texəllüslü şəhid qardaşı Həsənqulunu düşünerək girdiyini dedi. "Mən qardaşımın timsalında bütün şəhidlərimizin qisasını almaq üçün döyüşdüm və döyüşəcəm. Döyüş əsnasında Qubadlının havasını duydum... Aprel döyüşlərinin iştirakçısı olmayıla və "İgidlik ordəni"nə layiq görülməyimlə fəxr edirəm."

"Azərbaycan Bayrağı" ordəni ilə təltif olunan gizir Tahir Misirxanov dedi ki, aprel döyüşləri gedən günlər həyatının ölçüyəgəlməz, qiymətli günləridir. "Lələtəpəde, Bayraqtəpədə dalğalanan üçrəngli bayraqımız tezliklə Şuşada, Kəlbəcərdə, Zəngilanda ... dalğalanacaq. Böyük Qələbənin də iştirakçısı olmaq ən böyük arzumdur".

Aprel şəhidi Vüqar Süleymanovun atası Natiq müəllim oğ-



lunun şərəfli ölümüyle, Vətən sevgisiyle qürurlandığını bildirdi. Cabbarxan Hacıgəyevin atası İlham müəllim oğlunun idmanla məşğul olmasından, müddətli hərbi xidməti başa çatsa da, evə dönməkdən imtiyana edərək döyüşlərə qatılmasından söz açdı. "1993-cü ilde mənim vuruşub geri qaytarı bilmediyim Cəcən Mərcanlıını sən demə oğlum azad edəcəkmiş...". Rəyanə ana isə "Şəhidlər ölmürələr, onlar bizim ürəklərimizdə yaşayırlar", - dedi.

"Əsgərə xatire kitabı" layihəsinin rəhbəri Nurənə Şixəliyeva aprel döyüşlərinin dövlətəmizin və ordumuzun gücünü, xalqımızın birləşməsini, həmçəriliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyini bildirdi.

Tədbirdə söz alan aprel döyüşlərinin iştirakçısı polkovnik-leytenant Namiq Cəvadov, qazi Ramin Hümmətov, Həbib bəy Mahmudbəyov adına 2 nömrəli

liseyin tarix müəllimi Sevil Nəsimova, Ağdam rayonu 149 nömrəli tam orta məktəbin şagirdi Ramazan Rüstəmov da çıxışlarında aprel döyüşlərinin xalqımıza yaşatdığı qururdan, Qələbəyə olan inami daha da gücləndirdiyini bildirdilər.

Tədbirdə "Əsgərə Xatire Kitabı" layihəsinə dəstək olan iştirakçılar fəxi fərman, təşəkkür məktubları və Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqəüdçüsü Abdulla Qurbaninin "Lələtəpə fatehləri" kitabı ilə mükafatlandırıldılar.

Sonda aprel döyüşlərinə həsr olunan "2 aprel - Qəhrəmanlıq salnaməsi" adlı videoçarx nümayiş olundu.

**Leytenant
Güney TAĞİYEV,
"Azərbaycan Ordusu",
fotoğraf
çavuş
Namiq PƏNAHOVUNDUR**

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi tədbirləri çərçivəsində Müdafiə Nazirliyinin bir grup hərbi qulluqçusu məşəllərlə Quba rayonunun Digah kəndində - "Qanlı dərə"yə yürüş ediblər.

Müdafıə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, 100 il önce ağır döyüşlərin getdiyi və burada yaşayan müsəlman əhalisinin bolşhevik-dəşnaklara qarşı əsl qəhrəmanlıq, şücaət nümunələri göstərdi "Qanlı dərə"də keçirilen anım mərasimində soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqəüdçüsü, Müdafıə Nazirliyinin əməkdaşı Abdulla Qurbanı çıxışında bildirdi ki, 1918-ci ilin baharında daşnak Stepan Şəumyanın göstərişi ilə topalar və pulemyotları silahlanmış qoşun hissələri Quba yerdənmiş, qanıçən Amazaspın ermənilərdən ibarət quldur dəstəsi şəhəri mühasirəyə alaraq əhaliyə amansız divan tutmuşlar. Onlar qadın, uşaqlar deməden qarşılara çıxan hər kesi öldürür, evlərə soxularaq ailələri qırır, südəmər körpələri süngülərə keçirir, müsəlmanların heysiyətinə toxunaq məscidlərə od vurur, Quran kitablarını yandırır, yaşayış məntəqələrini darmadağın edirdilər.

Düşmən silah-sursat sardan nə qədər güclü olsa da yerli əhalisi, əsrlərlə bir yerdə dostluq və

Hərbi qulluqçular məşəllərlə "Qanlı dərə"yə yürüş ediblər



gardaşlıq şəraitində yaşamış azəri türkləri, ləzgilər, qızıllar, budular, ceklər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz "Qanlı dərə" bu bölgədə yaşayan xalqların qanlarının biri-birine qarışlığı müqəddəs bir məkandır.

Nəzərə çatdırılıb ki, 1998-ci il oktyabrın 3-də xalqımızın ümummilli lideri Heydər Əliyev prezident seçkiləri ərefəsində Quba və Qusar rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə böyük iftخار hissi ilə qeyd etmişdir ki, "Qanlı dərə"də 1918-ci ilde qubalılar və qusarlılar Azərbay-

can xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın etmişlər.

Qafqaz Müsəlmanları İdaresiin Digah dini icmasının sədri, din xadimi Fərzelı Mirzəxanov "Qanlı dərə" döyüşləri haqqında nənebabalarından eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşüb və əccadalarımızın qəhrəmanlıqlarının bu gün də şərəflə davam etdirildiyini qeyd edib. O, turist marşrutunda yerləşən bu yerde memorial muzeyin və xatirə abidə kompleksinin yaradılması vaxtının artıq çatdığını bildirib.

40 ildən çoxdur ki, "Qanlı dərə" döyüşlərinin tədqiqatı ilə meşğul olan və bu baredə yü-

lərlə sənəd, foto və xatirələr toplayan əmək veteranı Rafiq Mirzəyev Müdafıə Nazirliyinin bu təşəbbüsün yüksək qiymətləndirib və kənd əhalisinin adından minnətdərlik edib.

Qarabağ Mühərbi Veteranları, Əlliilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Caneli Hörmətov bildirib ki, erməni daşnaklarının təcavüzünün qarşısının alınmasında Qusarın ləzgi əhalisi də əsl fədakarlıqlar göstərib. "Qanlı dərə"də erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə Qusar şəhərində möhtəşəm abidə ucaldılıb. Biz qusarlılar fəxr edirik ki,

həmyerilərimiz Hatəm ağa Cəgarvi, Möhübeli Əfəndi Kuzunvi və onlara digər qəhrəman əhalimizin da adı "Qanlı dərə" qəhrəmanlarının sıralarındadır."

Şəhid Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbin direktoru Mansur Hacıyev Quba qırğınları təxirinə ekskurs edərək 1918-ci ilə Quba qəzasının 167 kəndinin dağdırıldığını, burlardan 27-nin əhalisi ilə birgə yandırıldığını, 16 mindən çox müsəlmanın, həmçinin Digah kəndinin əhalisinin bütövlükle qətle yetirildiğini, o vaxtlar mövcud olan üçmərtəbəli Digah məscidinin yerlə-yeksan edildiyini bir daha xatırladıb. M.Hacıyev qətiyyətə bildirib ki, bu gün də hər bir əli silah tutan digahlı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər an Ali Baş Komandanın əmərlərinə hazırlır.

Müdafıə Nazirliyinin zabiti polkovnik Etibar Əliyev, Quba rayon İcra Hakimiyyəti başçısının Digah inzibati-ərazi dairəsi üzərə nümayəndəsi Feyruz Əhmədov, mayor Abakar Hacıyev və başqaları çıxış edərək gənc nəslin vətənpərvərlik təbiyesində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində tarixi qəhrəmanlıq ənənələrinən bəhrələnməyin, atababalarımızın keçdikləri şanlı döyüş yoluğun öyrənilməsini böyük əhəmiyyətini xüsusi qeyd ediblər.

Herbi qulluqçuların məşəllərlə "Qanlı dərə"yə yürüşü din xadiminin soyqırımı qurbanlarının, şəhidlərin ruhuna oxuduğu duası və yürüş iştiraklarının "Şəhidlər olmaz, Vətən bölünmez!", "Biz gəlirik, Qarabağı!" çağırışları ilə başa çatıb.



2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının ve Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar töötəmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırılması şübhəsizdir.

Hadisələrin səbəb və nəticələrini təhlil edərkən məhz bu tarixlər çərçivəsində deyil, bir qədər əvvələ baxmaqla qoşunların temas xəttində Ermənistanın təxribatlar töötəmək üçün istinlən məqamdan istifadə etməsinin şahidi olurq.

2014-cü ilin oktyabrında Azərbaycan və Ermənistan prezyidentlərinin Paris görüşündə dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 46 min nəfardən artıq şəxsi heyətin və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Məhz bu təlimlərdə Ermənistanın Erebuni hərbi bazasında dislokasiya olunan Mi-24 tipli helikopteri açıq şəkildə mövqelərimizə hücum etdi və bölmələrimiz tərəfindən məhv edildi. Bu dövrən başlayaraq cəbhə xəttində, eləcə də dövlət sərhədində Ermənistan məqsədönlü şəkildə gərginliyi artırır və təxribatlar töötəməyi davam etdirirdi. Hətta əsas hədəf kimi dövlət sərhədi seçilmişdi ki, bu da Ermənistanın münaqişəyə üçüncü dövləti cəlb etmək məqsədini daşıyırı.

Eyni zamanda həle 2015-ci ilin əvvəllerindən etibarən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin edilməsi prosesi başladı. Ermənistanın siyasi və hərbi rəhbərliyində olan müxtəlif şəxsler "DQR" tərəfindəki "tehlükəsizlik qurşağı"nın genişləndirməsi məsələsinin gündəməne getirerek gələcək işğalçılıq fəaliyyətləri üçün ideoloji zəmin yaratmağa cəhd göstərildilər.

2015-ci ilin payızından etibarən fəallaşan erməni tərəfi qoşunlarının temas xətti boyunca yerləşən mövqelərimizi və cəbhə yaxınlığında yaşayış məntəqələrini intensiv atəş tuturdu. Düşmən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə dəfərlək keşfiyyat-təxribat fəaliyyətinə cəhd göstərirdi.

2016-ci ilin martın ortalarından başlayaraq Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq sərhədən yaşayış məntəqələrinin və temas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəş tutulmasını daha da gücləndirdi. Erməni tərəfi iricəpli

silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməye başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbe vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu.

Hərbi cəhətdən iflasa uğ-

edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturunu sıradan çıxarırdı.

Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdəre, Madagiz və digər yaşayış məntəqələrindən hərakətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələri-

tindəki yolların nəzarətdə saxlanılması imkanı eldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzəratimiz altına keçdi.

Ermenistandan əlavə hərbi qüvvə, o cümlədən könlü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdulu döyüşçülər gətirməklə düşmən itirdikləri ərazilərin geri qaytarılmasına dəfələrlə cəhd göstərdi, lakin hər dəfə tutarlı cavab alaraq geri oturduldu. Bu döyüşlər zamanı düşmən tərəfinin Ermənistandakı, demək olar ki, bütün hərbi qüvvələrlə əməliyyatlara cəlb etməsinə baxmayaraq, Azərbaycan Ordusu hərbi əməliyyatlara yalnız müdafiənin ön xəttində yerləşən qüvvələrinin bir qismini cəlb etmişdi.

Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-həmələ əməliyyatının əsas məqsədi - erməni hərbi birləşmələrinə zərbe vuraraq onları temas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütemadi olaraq töredikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi.

Hazırda da düşmən tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bu hadisələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyində baş verən proseslər qonşu "dövlətin" idarəcilik aparatındakı, o cümlədən hərbi strukturundakı problemləri, boşluqları ortaya çıxardı.

Bu gün de Azərbaycan Ordusu qarşısında duran vəzifələrin yerine yetirilmesi üçün bütün zəruri tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzərət altında saxlayır və istənilen təxribatların qarşısını almağa hazırlıdır.

Aprel döyüsləri zamanı Azərbaycan Ordusunun fəaliyyətinə en böyük qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Ali Baş Komandanın "aprel döyüsləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir" - fikri aprel əməliyyatlarına verilən ən yüksək qiymətdir.

**Polkovnik
Vaqif DƏRGAHLI,
Müdafia Nazirliyi
Mətbuat Xidmətinin
rəisi**



rayan Ermənistanın kriminal hərbi siyasi-rejimi cəbhədəki uğursuzluqlarının əvəzini çıxməq məqsədilə növbəti dəfə təxribat töötəməyə cəhd göstərdi. Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların temas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.

Qarşı tərəfin hərbi aktivliyini genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq tərəfindən əməliyyat şəraitini qiyamətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi.

Cəbhənin ən gərgin Ağdərə-Tərə-Tərə-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddədə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü.

Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmlişən hərbi hədəflərin koordinatları müyyənənləşdirildi, atəş gücü vasitəsilə

miz tərəfindən önleyici zərbələrə dağıdıldı.

Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, keşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada bilecek Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtepe yüksəkliyi və onun ətrafındaki strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqeler quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Erməni silahlı qüvvələri bu döyüslərde böyük itkilərə məruz qaldı. Bözdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıllı istiqamə-

yerləşən mövqelərimiz atəşə tutulub.

Tərəfən rayonunun işğal altında olan Yarımcı, Ağdam rayonunun Nəmərli, Tağıbəyli, Şıxlər, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıllı rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərəfə, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adızs yüksəkliklərde yerləşən mövqelərden Gədəbəy rayonunun Göyəli kəndində və adızs yüksəkliklərde



Aprel döyüslərinin hərbi nəticələri

Görüşük ki, dərd ağladar adamı, dərdə bax ki, mənim dərdim ağlayır. Şair Sücaət Əhmədovun torpaq həsrətindən, yurd hərəyindən, dağlar hayqırışından yaranan dərdi bu dərd. Bu dərd təkcə şairin dərdi deyil, bütün Azərbaycanın dərdi - Kəlbəcər dərdidid. Kəlbəcər məogrur dağları, gözəl meşələri, otlqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Həmin gözəl diyar 25 il önce xain qonşularımız tərəfindən işğala uğradıldı. İşğal nəticəsində əhali dədə-baba torpaqlarından sürgün edildi, amansızcasına qətlə yetirildi. Bu gün ordumuzun gücü qətiyyətlə deməyə əsas verir ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək, kəlbəcərlər doğma yurda qayıdadıq, düşmənin xarabazarlığı çevirdiyi bu cənnət diarı yenidən öz evvelki görkəməne qaytaracaq.

Aprelin 2-də Azərbaycan Hərb Tarixi Məzeyində "1993-cü ilde Kəlbəcər rayonunun işğali". Rayonun müdafiəsi zamanı hərbçilərin, helikopterçilərin və kəlbəcərlilərin göstərdiyi kütləvi qəhrəmanlıq və əhalinin soyqırımı təhlükəsində xilası"na həsr olunmuş tədbir keçirildi.

Önce ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatiresi bir dəqiqəlik sükütlə yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə Müdafia Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətə Əlaqələrin idarəsinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, ictimaiyyət nümayəndələri və "N" hərbi hissənin keçmiş döyüslər istirak edildilər.

Tədbiri açıq elan edən müzezin rəisi ehtiyatda olan polkovnik Əzizaga Qənizadə bildirdi ki, Xocalı soyqırımdan daha dəhşətli faciəni düşmən Kəlbəcərdə planlaşdırırdı. "Kəlbəcər 1993-cü ilin fevralından təhlükədə idi. Martin sonlarında düşmən işğala dair planlarını həyata keçirməyə başladı. Əsas məqsəd düşmən hückumun qarşısını almaq və əhalinin təxliyəsinə də təşkil etmək idi. Gərgin döyüslərdə ordumuzun əsgər və zabitləri qəhrəmanlıqla vuruşaraq, qeyri-bərabər düşmən qüvvələrinə qarşı mərdliklə mübarizə apardılar. "N" hərbi hissənin düşmənə ciddi müqaviməti Kəlbəcər rayonunun 60 min əhalisinin təxliye olmasına şərait yaratdı və dənə əhali təhlükədən xilas oldu".

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin mülliimləri polkovnik-leytenantlar Malik Məmmədov və Vüqar Əliyev "1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət" və "1993-cü il Kəlbəcər əməliyyatının təhlili" mövzusunda geniş məruzə ilə çıxış etdilər.

Sonra tədbir iştirakçıları həmin döyüslərin iştirakçıları olmuş veteranların xatirelərini dinlədilər. Tədbirin sonunda "Ultimatum" sənədlə filmi nümayiş olundu.

Kəlbəcərə qayıdadıq! - tədbir bu inamın təzahürüydü...

**Leytenant
Samir HÜSEYNOV,
"Azərbaycan Ordusu"**

Baş leytenant Əsgərov Elçin Əli oğluna 2012-ci ildə verilmiş zabıtın şəxsi vəsiqəsi ittiyi üçün etibarsız sayılır.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş FərəcLİ Seymur Nemət oğluna 2016-ci ildə verilmiş vəsiqə ittiyi üçün etibarsız sayılır.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

3 aprel 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iricəpli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və adızs yüksəkliklərdə,

İcevan rayonunun Berkaber kəndində və adızs yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılıhacılı kəndlərində və adızs yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adızs yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adızs yüksəkliklərdə

yerləşən mövqelərimiz atəşə tutulub.

Tərəfən rayonunun işğal altında olan Yarımcı, Ağdam rayonunun Nəmərli, Tağıbəyli, Şıxlər, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıllı rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərəfə, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adızs yüksəkliklərdə yerləşən mövqelərdən de ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Əlahiddə Ümumqoşun Ordu, müxtəlif qosun növləri, birlilik, birləşmə və xüsusi təyinatlı təhsil müləssislərində yerli icra hakimiyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anim tədbirləri təşkil olunub. Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dəsləri, "dəvirmi masa"lar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.



31 Mart ölkəmizin hər yerində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırımı xalqımızın və dövlətçiliyimizin tarixində baş vermiş faciələrin yad edilməsinin, soyqırımı qurbanlarının xatirəsinə ehtiramın təzahürüdür. Azərbaycanlıların kütłəvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması ötən əsrin ən dəhşətli səhifelerindəndir.

Hər il ölkəmizin müxtəlif dövlət qurumlarında olduğu kimi, ordumuzda da 31 mart tarixində bir sıra silsilə tədbirlər keçirilir. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşəbbüsü ilə "N" hərbi hissəsində də 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyev, 31 mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səslendirildi.

Sonra komandanlığın şəxsi heyətə müraciəti oxundu. Müraciətdə erməni faşizminin azərbaycanlılara qarşı tərətdiyi mart faciəsinin, xalqımızın taleyinə həkk olunan qanlı salname, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibret dərsi olduğu vurğulandı.

Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin müdürü Gülxar Məmmədova 31 mart soyqırımı barədə ətraflı məlumat verdi və bildirdi ki, bu faciəyə ümummillilər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra əsl hüquqi qiymət verildi.

Tədbirin sonunda Mərkəzi Zabitlər Evinin yaradıcı heyəti-

nin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

* * *

Tarixi yazmağın, yaratmağın yolu yaddaşlardan keçir. Ümummillilər Heydər Əliyev qeyd edirdi ki, azərbaycanlılara qarşı zaman-zaman tərətdilən ağır cinayətləri unutmamaq, böyükən nəslə bədax qüvvələrin məkrili niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiye etmək mühüm vəzifədir. Son iki əsrde ermənilər

şılıklar xalqın qan yaddaşına əbədi iz buraxıb. Martin 30-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanlıların Soyqırımı Gününe həsr edilən tədbir keçirildi. Əvvəlcə ümummillilər Heydər Əliyev, 31 mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səslendirildi.

Tədbiri açıq elan edən müzeyin rəisi ehtiyatda olan polkovnik Özizağa Qənizadə soyqırımla bağlı çıxış etdi. O bildirdi ki, 1917-ci ilin sonu - 1918-ci ilin əvvəllərində Bakıda bolşevik-dəsnak birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. "1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş Stepan Şəumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birləşdə Tiflisdən Bakıya gəlmiş buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Bolşevik-dəsnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyaçılarında Qırmızı Ordu adı altında



siyasi hakimiyət uğrunda mübarizə aparmaq idı.

Muzey rəisinin sözlerine görə, Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şəumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına başladı. "Martin 30-da şəhərin cənub hissəsində erməni əsgərləri səngərlər qazmağa, daşlardan bəndlər ucaltmağa başlıdlar. Martin 31-də şəhər tezden şəhərin müsəlmanlar yaşıyan hissəsinə hücumlara başlanıldı. İnsanların qətəl yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə, mütəşəkkil erməni herbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənleşdirilmiş sistem üzrə həyata keçirildi. Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda silahlarla təchiz olunaraq mü-

maxı, Quba, Xaçmaz, Lenkəran, Hacıqabul, Salyan, Zengəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə də həyata keçirildi. 1918-ci ildə törədilən bu soyqırımı Azərbaycan Xalq Cumhuriyyəti elan edildikdən sonra üzə çıxarılmışdır.

Natiq dəha sonra qeyd etdi ki, milli hökumət bu sahədə ciddi iş quraraq daşnakların törətdikləri cinayətlərin araşdırılması məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat komissiyası yaratdı. "Bir neçə ay ərzində yaradılmış bu komissiya daşnakların qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərərəcmiş on minlərlə vətəndaş dindirildi, çoxlu material, maddi dəlil-sübut və fotosənəd toplandı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu dəhşətli soyqırıma ilk dəfə doğru-düzgün, siyasi-hüquqi qiymət ulu öndə Heydər Əliyev tərəfindən 1998-ci il Martin 26-da imzalanmış "Azərbaycanlıların soyqırımı" haqqında fərmanı ilə verildi. Bu fərman ermənilərin xalqımıza qarşı tərətdiyi tarixi cinayət əməllərinin hərtərəfli şəkildə öyrənilməsi və dünya ictimaiyyətinə tanidlaması üçün geniş imkanlar yaradı".

Mərəzədə bir fakt da vurğulandı ki, Ulu Öndərimizin laiyqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müasir dövrde azərbaycanlıların dəfələrə erməni soyqırımına və deportasiyaya məruz qalması ile bağlı ölkəmizin haqq səsinin dünya dövlətlərinə catdırılması üçün səylərini eşsizdir. "Əminlik ki, ister sülh, isterse də hərb yolu ilə olsun, işgal olunmuş torpaqlarımız azad ediləcək və işğalçı erməni daşnaklarının bədnəm tarixi soyqırımı əməlləri bütün dünyada lənətlənəcəkdir".

Sonda sənədli film nümayiş etdirildi.

**Baş leytenant
Məhəmməd NƏSİRLİ,
leytenant
Samir HÜSEYNOV,
"Azərbaycan Ordusu"**



tərəfindən Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədönlü şəkildə həyata keçirilmiş etnik temizləmə və soyqırımı nəticəsində xalqımız kütłəvi qətlamlara məruz qalıb. Azərbaycan torpaqlarında müşahidə olunan erməni terror aktlarının xronologiyasına nəzər salsaq, 1918-ci və 1992-ci ilde baş verənlər dünya soyqırımları ilə müqayisə ediləcək seviyyədədir. 1918-ci ilin 31 mart soyqırımdan 100 il ötməsinə baxmayaraq, bu vəh-

eksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetində keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ile qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən "Müsavat"ın əsas məqsədi Azərbaycanın ərazi muxtarlıyyətini təmin etmək və səlmanların evlərinə soxulur, üç-dörd günlük çəğaları sünəgüyə keçirildilər. 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək azərbaycanlı öldürülmüş, 400 milyon manatlıq daş-qas və əmlak məsadiре olunmuşdu. Ermənilər tərəfindən öldürülən insanlar quyulara və oda atıldıq üçün onların coxusunun meyitləri tapılmamışdı. Soyqırımı təkəcə Bakı şəhərində deyil, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şa-